

15 fevral 2014-cü il

Müdriklik, ziyanlılıq simvolu

Bu gün Azərbaycanın görkəmli ictimai xadimi, akademik Arif Paşayevin 80 yaşı tamam olur

Azərbaycanın elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti ilə seçilən və bu keyfiyyətləri ilə ölkəmizin adını dünyada tanıdırın böyük simaları olmuşdur. Bizlər bu gün də belə insanların müasirləriyik. Azərbaycanın görkəmli alimi, pedaqoqu, elm və təhsil təşkilatçısı, ictimai xadimi, Dövlət mükafatı laureati, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayev də belə nurlu ziyanlılardandır. Elmi fəaliyyəti, elmi kəşfləri, nailiyyətləri ilə yanaşı, insani keyfiyyətləri, müdrikliyi, vətənpərvər, humanist ruhlu olması ilə. Geniş dünyagörüşlü, möhkəm iradəli, dərin bilikli, təvazökar olan Arif Paşayevin bu gün 80 yaşı tamam olur.

80 illik ömrün yaradıcısına çəvrilən Arif Paşayevin həyat yolu məxsusi dəyərlərinin fəvqündə, elmi fəaliyyətində maraqlı bir tarixdir. Hər kəse nəsib olmayan bir ölüm tarixi. Onun fərqli dünyasının ilk səhifələri Mir Cəlal Paşayev kimi bir insanın ocağında dünyaya gəlməsi ilə açılır. Azərbaycan edəbiyyatının görkəmli nümayəndəsi və əsərləri ilə hər bir oxucunun yaxın dostu, sirdəsi olan Mir Cəlal Paşayev. Oxucu dostu olmaq hər bir yaradıcı insanın sənət payına düşmür. İnsan həyatına bələd olmaqla, qəhrəmanlarını sevərək yaratmaqla, psixoloji məqamları duyarlaq qəleme almaqla Mir Cəlal milyonların yazılıcısı - xalq yazılıcısı oldu. Xalqın dilində, mədəniyyətinə, tarixinə bələd bir ziyanlı kimi yazıb-yaratdı. Belə bir məktəbi sezərek və əsil ziyanlı, yazılı ailesində tərbiye alan Arif Paşayev zamanın tərixiləşən anlarını yaddaşına həkk edib vətəndaşlıq mövqeyinin, ziyanlığının nə olduğunu ele ailesində əzx etdi. Uşaq yaddaş onun gelecek həyat və fəaliyyətində mayaka çevrildi.

Zaman öz işini görür. Onillikləri arxada qoyan Arif Paşayev bir nəslin şəcərsinin davamçısı olaraq ailə ənənəsinə sadıq qaldı və bu ailədə Azərbaycan adını dünyada tanıdırın insanları yetiştirdi. Belə, bu gün Arif Paşayev 80 yaşlı müdrik, kamil insan olaraq vətən, xalq qarşısında alnıcıqdır, qururludur. Keçidiyi həyat yolu-nun hər zamanında özü əməlləri ilə parlaq səhifələr yaradıb. Bu səhifələr-

dən bu gün oxuduqlarımız Azərbaycan ziyanlığının, aliminin ömür-günü ilə bağlı olan bir hesabatıdır. Həç kəsdən gizli və sırlı olmayan hesabatıdır.

1934-cü il fevralın 15-də Bakıda anadan olan Arif Paşayev orta təhsilin Bakıdakı 164 nömrəli orta məktəbdə almışdır. 1957-ci ildə Odessa Elektrotehnika Rabitə İstututunu radiofizika ixtisası üzrə bitmiş, ele həmin il əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) laborant vəzifəsində başlamış, Azərbaycan Elmlər Akademiyasında isə fəaliyyətini davam etdirmişdir. 1958-ci ildə AEA Astrofizika sektorunda kiçik elmi işçi olmuşdur. 1959-cu ildən isə AMEA-nın Fizika İstututunda elmi fəaliyyətə başlamışdır. Həmin vaxtdan o, yarımkərici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşın-qayırmaya memulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxmışdır. Bu qurğular dünya-nın bir çox elm mərkəzlərində, gəmiqayırımda, maşınqayırımda, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq olunur. Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənilərənən qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilmişdir.

Arif Paşayev 1960-

1964-cü illərdə Moskvada "QİREDMET" İstututunda aspirant olmuş, 1966-ci ilde isə "Yüksek və ifratlı-yüksek tezliklərde yarımkəricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi axtarışlarını uğurla davam etdirən alim 1978-ci ildə "Yarımkeçiricilərin tedqiqində qeyri-dağıdıci üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə layıq görülmüşdür.

Arif Paşayev 1971-ci ildən 1996-ci ildək AMEA-nın Fizika İstututunun "Zədəsiz ölçmə və nəzarətin fiziki üsulları" laboratoriyasına rəhbərlik etmişdir. Bu müddət ərzində o, böyük elm təşkilatçısı olduğunu dəfələrlə sübuta yetirmiş, Fizika İstututunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində fəal iştirak etmişdir. Beynəlxalq Nəqliyyat, Beynəlxalq Mühəndislik, Beynəlxalq Ekoenergetika, Beynəlxalq Elmlər, Beynəlxalq İnformasiya akademiyalarının akademiki Arif Paşayevin elmi axtarışlarının əsas istiqaməti yarımkəricilər fizikası və texnikasıdır. O, yüksək və ifratlı-yüksek tezlikli diapazonlarda materialların zədəsiz tədqiqatlarının fiziki əsaslarını yaratmışdır. Akademik 40 ildən artıq bir dövrə zədəsiz nəzarət yarımkəricilər fizikasının və ölçmə istiqamət-



lərinin elmi əsaslarının inkişafı, yeni istiqamətlərin yaradılması və onların tətbiqi ilə məşğul olmuşdur.

1996-ci ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Onun rəhbərliyi ilə akademiyada tədris prosesi, elmi-metodiki işlər yüksək seviyyədə təşkil edilmişdir. Dərslərin daha etraflı və səmərəli keçirilməsi məqsədilə elmi dərəcəsi olan müəllimlərlə berabər, aviasiya sahəsində böyük təcrübələri olan mütəxəssislər də tədris prosesinə cəlb olunmuş, burada yeni fakültələr, kafedralar açılmışdır.

Akademiyada əvvəller rus dilində olan fakültələrle yanaşı, Azərbaycan dilində də fakültələr yaradılmışdır. Hazırda Aviasiya Akademiyasında 6 fakültə, 24 kafedra fəaliyyət göstərir. Burada "İqtisadiyyat və hüquq", "Avianəqliyyat istehsalatı", "İxtisasartırma" kimi kafedra və yeni ixtisaslar açılmışdır. Akademiyanın ərazisində yeni tədris korpusu, müasir tələblərə cavab verən idman kompleksi, tələbə yataqxanası, mehmanxana və s. binalar inşa edilmişdir.

Milli Aviasiya Akademiyasında Azərbaycanda analoqu olmayan, dünya standartları səviyyəsində şəhərciyin salınması işində gərgin, müntəzəm şəkildə apardığı İslahatlar, təhsilin səviyyəsinin yüksəldilməsinə şəxsi nəzarəti, akademiyada sağlam elmi-pedaqoji mühitin yaradılması, yüksək ixtisaslı mütəxəssislərinin ali məktəbə dəvət edilməsi alimin yüksək elmi potensiala və təşkilatçılıq qabiliyyətinə malik olmasına səbətdür.

Akademik Arif Paşayev 300-dən artıq elmi əsərin, 15-dən artıq kitabın və monoqrafiyanın müəllifi dir. Alim 30-dan çox ixtiraya görə müəlliflik şəhadətnaməsi və sənaye nümunələri almış, medallar və

diplomlarla təltif olunmuşdur. Bundan əlavə, Arif Paşayev Azərbaycan Respublikasının Dövlət mükafatına, fizika sahəsindəki yüksək nailiyyətlərinə görə "SSRİ-nin ixtiraçısı" medalına, akademik Yusif Məmmədəliyev adına medala və Ingiltərə Beynəlxalq Bioqrafiya Mərkəzinin qızıl medalına layiq görülmüşdür. "VEKTOR" - Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə "Azərbaycanın tanınmış alımları" beynəlxalq layihəsinin qalibi olmuş və "XXI əsrin tanınmış alımı" beynəlxalq diplomu ilə təltif edilmişdir.

Azərbaycanda elmin, təhsilin inkişafında yüksək xidmetləri olan akademik Arif Paşayev 70 illik yubileyində Vətənimizin daha bir yüksək mükafatına - "Şöhrət ordeni"ne layiq görülmüşdür. Şaxəli fəaliyyətdə olan Arif Paşayev Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, Tbilisi Texniki Universitetində Ərazi Şurasının üzvü, AMEA-da cihazqayırma üzrə Elmi Şuranın sədri, Azərbaycan Milli Aerokosmik Agentliyi və Milli Aviasiya Akademiyasının nəzdində birləşmiş ixtisaslaşdırılmış şurunın həmsədri, Dövlətlərarası Aviasiya Komitəsi nəzdində aviasiya mütəxəssislərinin hazırlanması üzrə əlaqələndirmə şurasının üzvüdür.

Akademik Arif Paşayevin rəhbərliyi altında 10-dan çox aspirant və dissertant namizədlik dissertasiyasını müdafiə etmişdir. O, eyni zamanda iki doktorluq dissertasiyasının məsləhətçisi, Rusiyada, Ukraynada, Latviyada, Estoniyada və Azərbaycanda müdafiə olunmuş bir çox doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış etmişdir. Onun elmi fəaliyyətinin göstəricisi olan bu amillər Arif Paşayevin yüksək elmi-praktiki potensiala maliy olduğunu bir daha göstərir. Təbii ki, bütün potensialını həyatı boyu elmə, çoxcəhətli fəaliyyətə sərf etmək yüksək vətəndaşlıq məsuliyyətinin göstəricisidir. Hər bir gəncə nümunə ola biləcək bir ömür yoludur.

Arif Paşayevi 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı arzulayıraq!

Nəzakət ƏLƏDDİNQIZI